

Dənizi hədiyyə verirəm sənə

- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldığ qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldığ dənizlə, aq ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.

- Əger görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmə olar,
Göylərin sahili varmı, gedim mən?!?

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onuncun verdimi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbimin sahillerine.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım, xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər cilərəm sənin,
cilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillerine
yazaram dəniz kimi,
"Sevirmə" söyleşən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla, səhər kimi gel.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gel.

Adla qucağından gur tufanları,
Mən baxım axşamdan səhərə kimi.
Adla aq yoluyla kəhkaşanları,
Parlaşın hər ulduz xatirə kimi.

Gel, qış gecəsində, yaz səhərində,
Dənizi göylərdən ayırməq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!

Mən gərek nəğmetek səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

İkilikdə

Gel bölək dünyani ikilikdə biz
Dərə mənə düşsün, dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün, aqı sən götür.

Könlüm şeir istəyir

"Dənizi hədiyyə verirəm sənə"

*Xalq şairi Nəbi Xəzrinin
şeirlərində insan obrazı var.
Şair bu obrazla cəmiyyət, tə-
biat haqqında düşüncələrini
verir, təbiat gözəlliklərini
sözlə ifadə edir, bütün duy-
ğuların ən həssasını - sevgi-
ni yaşantılara Dan Ulduzu
bilir. "Dənizi hədiyyə veri-
rəm sənə" şeirində bədii təs-
vir vasitələri poetik heyrat
səviyyəsindədir və şairin bu
taşbehi sevginin qüdrəti kimi
dərk edilir...*

*Nəbi Xəzrinin "Günəşin
bacısı" və "Ana" poemaları
Azərbaycan ədəbiyyatında
yaddaşalan, yaşayacaq əsər-
lər sırasındadır.*

"Azərbaycan Ordusu"

İlin övladıçıq yayla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Birgə bir yerdəyik gözəl qasət kimi
Gözəl səndə qalsın, göz yaşı məndə.

Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün, Ay mənə qalsın
Coşqun sellər kimi birgə çağlayaq
Dəniz sənin olsun, çay mənə qalsın.

Bizik bu dünyada səninlə şərik
Bizsiz nə qış gülər, nədəki bahar
Həyatda hər şeyi böle bilərik
Amma bölməyən bir sevgimiz var...

Ay ürək

Yaralar qövr edir təzədən, ürək,
Niyə könül verdin ona sən, ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!

Eşqinə mən qurban gedim, ay ürək,
Dedim, neçə dəfə dedim, ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,

Sözümə baxmadın, indi yan, ürək,
Yan, ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..

İstə

Öz məğrur eşqimdə təmənnəsizam,
Bir damla istəsəm, bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm, gülüstan istə.

Mənə ulduz boyda işiq ver desəm,
Sən məndən Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü, ərmağan istə.

Söylə, bəs hardaydin?

Sən gəldin, zülmətdən gün çıxıdı birdən,
Nə qədər ecəzkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydin sən bu vaxtacan?

Keçib göy dərəni, yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən bu bulaqdan!

Elə bil üzləşdəm ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrələ,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tek yanib obaşdan,
Üfüqlər aşırıdan xeyallarımızda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xeyallarımızda.

Sən gəldin ömrümün qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O nəydi? Zülmətdən gün çıxıdı birdən,
Nə qədər ecəzkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydin sən bu vaxtacan?

Şeir mənim üçün bir kainatdır

Şeir mənim üçün bir kainatdır,
Önun ulduzları, Günəşləri var.
Şeir mənim üçün sırlı həyatdır,
Önun öz sevinci, öz kədəri var.

Şeir də yaşayır öz baharıyla,
Önə yol da verir sonsuz asiman.
O keçir təbii addımlarıyla,
Süni peyklərin aşlığı yoldan.

Keçir addım-addım kənddən, şəhərdən,
Ulduzlar üstünən naxışi kimi.
O keçir başına yağsa da hərdən,
Tənqidlər meteor yağışı kimi.

Sözüm də gücünü ellərdən alıb,
Qoy uçsun göylərə, o, birnəfəsə.
Qalın qatlardakı yanan peyk olub,
Nə qəm, neçə şeirim geri dönməsə.

Nə qədər qol-qanad, açsa da ilham,
Mən ana torpağın sinəsindəyəm.
Nə qədər göylərə uçsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.

Yenə düşüncələr aparır məni,
Deyirəm: susmaram boran-qar olsun.
Gəzirəm sevdiyim ana Vətəni,
Misralar gəzirəm, misralar olsun.

Şeirə vurulduğum, de, aymı, ilmi?
Qəlbim arzularda, dileklərdədir.
Ən böyük kainat sənət deyilmə,
Sənət kainatı ürəklərdədir.

Hər kəs xoşbəxt olar öz diyarında,
Əzizdir əzəldən öz yerim dedim.
Kaş xalq ürəyinin fəzalarında,
Dünyalar dolaşa bir şeirim dedim.

Baxıram göylərə qəlbimdə şeir,
Ulduzlar uzaqdan göz vurur mənə.
Kainat sırrını açsa da bir-bir,
Sənət kainatı sırlıdır yenə.

Bəli, şeir mənə bir kainatdır,
Sözlü, soraqlıdır bir kitab kimi.
Bəli, şeir mənə sırlı həyatdır,
Açsam da, bağlıdır bir kitab kimi.